

Ağa İsmayıll Zəbih və Gənəcə

Ruziyə Quliyeva

Filologiya üzrə fəlsəfə doktoru

Tərana Verdiyeva

AMEA Gənəcə bölməsi. Azərbaycan.

E-mail: tarana.verdiyeva.83@mail.ru

Annotation. Məqalədə XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Ağa İsmayıll Zəbihin həyat və yaradıcılığından bəhs edilir. Şairin ədəbi irsindən danışarkən müəllif Azərbaycan alimi və tənqidçisi F.Köcherlinin dediklərinə istinad edir. Tədqiqatdan aydın olur ki, Ağa İsmayıll Zəbih türk və fars dillərini mükəmməl bilirmiş. Məqalədə şairin mənəvi qayğılarını əks etdirən müxəmməslər verilir.

Ağa İsmayıll Zəbihin məqalədə tədqiq olunan daha bir şeiri Gənəcəyə həsr olunmuşdur. Bu poemə XIX əsr Gənəcəsinin tədqiqi üçün qiymətli mənbədir. Müxəmməsə şəhərdəki aşapzalar, tacirlər təriflənir. Bundan əlavə, məkrli, ikiüzlü din xadimləri tənqid olunur. Məqalədə bu məqamları əks etdirən seirdən parçalar nəzərdən keçirilir.

İstər XIX əsr Gənəcə ədəbi mühitini, istərsə də ümumən Azərbaycan ədəbiyyatı tarixini daha dərin-dən öyrənmək məqsədi ilə Gənəcə şairlərinin, o cümlədən Ağa İsmayıll Zəbihin yaradıcılığının öyrənilməsi dövrün tələbidir.

Açar sözlər: XIX əsr, Gənəcə, ədəbi mühit, Zəbih, müxəmməs, Divani-hikmət

Məqalə tarixçəsi: göndərilib – 10.06.2022; qəbul edilib – 18.06.2022

Agha Ismail Zabih and Ganja

Ruziya Gulyeva

Doctor of Philosophy in Philology

Tarana Verdiyeva

Ganja Branch of ANAS. Azerbaijan.

E-mail: tarana.verdiyeva.83@mail.ru

Abstract. The article deals with the life and creativity of Agha Ismail Zabih, one of the representatives of Azerbaijani literature of the XIX century. Speaking of the literary heritage of the poet, the author refers to the scientific views of the Azerbaijani scientist and critic F.Kocherli. It is known from the research that Agha Ismail Zabih was perfectly able to speak Turkish and Persian. The article gives a story about the poet's heartbeat.

Another poem by Agha Ismail Zabih involving in the article is related to Ganja. That poem is a valuable source of information about the Ganja of the XIX century. The muhammas praises the delicacies of city chefs and merchants. Along with the false hypocritical clergy poetry fragments in which these ideas have been given, are reflected in the article.

Today's demand is a deeper study of Ganja poets, including Agha Ismail's creativity, in the study of Ganja literary environment of the XIX century and the history of Azerbaijani literature in general.

Keywords: XIX century, Ganja, literary environment, Zabih, muhammas, Divani-hikmet

Article history: received – 10.06.2022; accepted – 18.06.2022

Giriş / Introduction

XIX əsr Gəncə ədəbi-mədəni mühitində özünəməxsus rolu və mövqeyi olan söz ustadlarından biri da Ağa İsmayıllı Zəbihdir. Tanınmış Azərbaycan alimi və tənqidçisi F.Köçərli Zəbih öz əsrinin Mirzə Ələkbər Sabiri adlandırmışdır.

“Zəbih” sözünün mənası ərəbcə qurbanlıq deməkdir. Ağa İsmayıllı adı Həzərat İsmayıllı adı ilə eyni olduğundan o özünü “Zəbih” təxəllüsü göttürmiş və ədəbi aləmdə Ağa İsmayıllı Zəbih kimi tanınmışdır.

Ağa İsmayıllı Zəbihin anadan olduğu tarix dəqiqliyə məlum olmasa da, onun 1865-ci ildə 70 yaşında ikən vəfat etdiyi məlumdur. Bu tarixlə hesablaşdıqda Zəbihin təxminən 1795-ci ildə dünyaya göz açdığını söyləmək mümkündür. Gəncədə doğulub, bu torpaqda boyası-başa çatan Ağa İsmayıllı Zəbih uzun müddət Təbrizdə yaşamış və ticarətlə məşğul olmuşdur.

Əsas hissə / Main Part

Fars dilini mükəmməl bilən Ağa İsmayıllı Zəbihin fars və türk dilində divani mövcuddur [2, s.150]. Ağa İsmayıllı Zəbihin istor Azərbaycan dilində, istərsə də farsca şeirləri forma, məna və məzmun gözəlliyyi ilə seçilir. Onun Mirzə Sadiq Faniyə yazdığı farsca şeirlərdə həmin dili mükəmməl bildiyi aydın görünür:

*Barilaha, kəs mabəda dər cəhan başəd əlil,
Hər ke, şod piro əlil, an gəh şəbəd xaro zəlil.
Ab çon besyar manəd dər qədəh, gərdəd kəsil,
Mord çox besyan xəsbəd laçərəm gordəd kəsil.
Notkegirira məkon dər şere-man dər qafiyə,
Əz qəvafiyə-to inca nist coz ləfze-əmil.* [1, s.523-524]

Tərcüməsi:

*İlahi, məbəda dünyada bir kəs əlil olsun,
Hər kəs ki, qoca və əlil oldu, onda xar və zəlil olur.
Su qədəhdə çox qalarsa, bulanar,
Kişi çox yatarsa, əlbəttə əzgin olar.
Mənim şerimdə qafiyədə irad axıtmara,
Burada sənin qafiyəndən “əmil”sözündən başqa heç nə yoxdu.* [1, s.595]

Ağa İsmayıllı Zəbih öz ana dilində də gözəl şeirlər yazılmışdır. Kənül dünyasına tapınan şair “İstər” rədifi mütəmməsində qəlbin keçirdiyi müxtəlif halları ustalıqla qələmə alır, haqq yolunu tapmaq üçün kənül gah pərvazlanıb göylərdə qanad açır, gah Mənsur tək dərəcələrək torpaqda aram olur, gah da Keyxosrov və Cəmşid kimi Kəyan taxtı istəyir:

*Gəhi-xaki məzəllətdə tutar Mənsur tək aram,
Gəhi-Keyxosrovü Cəmşid tək taxtı-Kəyan istər.* [1, s.526]

Həqqi tapmaq yolları o qədər çoxdur ki, saymaqla bitməz. Kənül həqqin məqamını tapmaq üçün döndən-dona düşür. Gah atəşpərəst, gah qibti, gah müsəlman olur. Gah bərzəx, gah duzəx, gah huri-cinan arzulayır:

*Gəhi azərpərəstü, gah qibti, gah müsəlman,
Gəhi bərzəx, gəhi duzəx, gəhi huri-cinan istər.* [1, s.526]

Dinlərə münasibətdə Nizami ənənələrinin davamını gördüyüümüz bu mütəmməs “Sirlər xəzinəsi”ndəki kəlamı xatırladır:

*Ey müsəlman, öyünmə, atəşpərəst deyilsən,
Bir gürəşin eqılı zərrəcə məst deyilsən.* [5, s.115]

Həqqə gedən yol təkcə dinlərdənmi keçir? Yoxsa gözəlliklərin məskən saldığı bütün məkanlardan? Kənül cahani aramaqda davam edir, Bəhlul Divanəni, Molla Nəsrəddini, “Büzərcmehru” Sövkəti Nuşirəvanı axtarır:

*Gəhi Bəhluli-divanə, gəhi Mollayı-Nəsrəddin,
Gəhi Büzərcmehru Şövkəti-Nuşirəvan istər.* [1, s.526]

Zəbihin dünyası, onun gözəlliklərini sevir. Zahidin tərki-dünyalığını riyakarlıq sayaraq Xərabət əhlini ondan üstün tutur. Çünkü həqqin yolu ilahi eşqdən başlanır. Eşqin yolunu bilənlər eşq əhli olanlardır. Zahidin eşqi zahiri, Xərabət əhlinin eşqi isə batinidir, həqiqətdir:

*Xərabət əhlinin eşqini bilməz zahidi müfti,
Ona eşqin yolunu göstərməyə piri-muğan istər.* [1, s.527]

Həqqin yolunu bilən məcaz əhliidir. Məcaz əhlinə isə mürşid gərkətir. Dünyanı fəth edən İskəndər bələ bu yolda dəlil-sübüt axtarır. Amma eşq əhlinin kimsəyə ehtiyacı yoxdur:

*Məcaz əhli həqiqət rahini tapmaqda bimürşid,
İskəndərbar olur aciz dəlili karivan istər.* [1, s.527]

Zəbihin mütəmməsini dərindən təhlil edən Firidun bəy Köçərli yazır: “Mərhum Zəbihin bu kəlamı mövzun və pürməzmun kəlamlardan biridir. Burada şair mütəsiiri Nəbati kimi, Şəms Təbrizi əleyhirrəhməyə təqlid və təbəiyyət izhar edərək könlünün müxtəlif hallarını və onda vaxt bəvaxt vüqəa gələn arzu və təmənnalarını şərh qılır” [1, s.527].

Mütəmməsinin sonunda Ağa İsmayıllı Zəbih yaşadığı şəhərdən gileyənir, könlünün “qübari-qəm” tutduğunu bildirir:

*Bu şəhərin qılıq-qalından qübari-qəm tutub könlüm,
Uçub könlüm quşu hər ləhə Azərbaycan istər.* [1, s.527]

Məlum olduğu kimi, şair ticarətlə məşğul olmuş, ömrünün bir qismini Gəncədə, bir qismini isə Təbrizdə keçirmişdir. Şeirin məzmunundan da görünür ki, Zəbih “qılıq-qallı” bir şəhərdən qaçıb Azərbaycanda kənül rahatlığı tapmaq istəyir. Azərbaycan dedikdə Təbrizimi, Gəncənimizi nəzərdə tuturdu? “.... Əğərçi şair bir növ Gəncəni başdan tarif və tovsiyə qılır, vəli onun əhalisinin eyb və qüsüruna dəxi pərdə çökmir, onları da nazik işarələr ilə göstərir və bunda masəva əsl Azərbaycan ki, Zəbihin kənül quşu uçub onun tərəfinə meyil edir, qədim əsrənən İran dövlətinə tabe vəsi bir vilayətdir ki, onun mərkəzi Təbriz şəhəridir” [1, s.528]. Daha sonra isə F.Köçərli şəhərin Gəncə, yaxud Təbriz olduğu haqda qəti fikir söyləməyə tələsmir: “Bu vətəni-məlufu “Gəncədirmi, Təbrizdirmi, Allah bilir” [1, s.528].

Bu mütəmməsin yazıldığı dövrə Azərbaycan artıq iki yerə parçalanmış, İran və Rusiyanın tərkibinə qatılıraq dövlət müstəqilliyini itirmişdi. Nəzərəalsaq ki, Cənubi Azərbaycan artıq İran adlanırdı, o zaman Zəbihin şikayətləndiyi şəhər Gəncə yox, Təbriz də ola bilərdi. Azərbaycan şəhərəşubları haqqındaki tədqiqatına Ağa İsmayıllı Zəbihin də adını salan akademik Rafael Hüseynov da şairin sözügedən “İstər” rədifi mütəmməsinin məhz Təbrizdə yazıldığını qeyd etmişdir.

Təhlil cəlb etdiyimiz müxəmməs Ağa İsmayııl Zəbihin yüksək sənətkarlıqla malik ustad bir şair olduğundan soraq verir.

Şair bəzən yaşadığı həyatdan usanır, təngə gelir, könül quşu dünya məngənəsində sıxılıqla rəzab çəkir, könlünü qəm qubari bürüyür, daha nə gülüstan seyrinə çıxməq, nə bağı, nə bostanı seyr etmək niyyətindədir. Nə bərbətin, nə da rudun xoş avazı könlünü açır. Nə lalə, nə nəsrin, nə də reyhan istəyir. Baş gərasən bütün bunların səbəbi nədir? Məhsəti Gəncəvi, Nizami Gəncəvi kimi böyük sələflərin keçdiyi ağır, iztirablı həyat yolu Zəbihin həyatında təkrarlanır. O da yorğundur. O da qəmlı, üzüntülü həyat yaşamaqda davam edir. Könül quşu işa çırpinaraq məskən saldığı dar qəsəbdən qurtulmaq istəyir. Daha dünya gözəllikləri belo şairin gözündə dəyərini itirməkdədir:

*Bilmirəm bais nədir, qəlbim də seyran istəməz,
Könlümü tutmuş qübari-qəm, gülüstən istəməz,
Seyri-güləştü safayı-bağış bostan istəməz,
Bərbətirudü sürüdi-ləhni xoşcan istəməz,
Mərgəzari-laləvü nəsrinü reyhan istəməz. [1, s.524]*

Müxəmməsin sonrakı bəndlərində şair könlünün nə üçün təlatümə goldiyini, nə üçün dünyani tərk etmək, ondan uzaqlaşmaq istəyini açıqlayır. Sən demə, zahirən yaxşı görünən şəxslərin bir çoxu əslində yaxşılıq pərdəsinə bürünmiş riyakardır. Məkr ilə dolu olan bu insanların andı da, eşqi də yalandır:

*Bəzi əşxasi görürsən qəddi manəndi-ələm,
Zənn edirən bu vəfa rahindər sabiqədəm,
Yaxşıraqdır belə əşxasın vücudundan ədəm,
Hiyləvü məkr ilə daim dildə sövgəndü-qəsəm,
Hər qəsəm ki yad edər, guya ki, üsyan istəməz. [1, s.524]*

Söz sahiblərinin zaman-zaman şikayətləndiyi zəmanət əhli Zəbih qələmində qınaq hədəfinə çevrilir.

Qəm dağının zirvəsində qərar tutan ölməz Füzuli də öz dövründə beləcə şikayətlənirdi:

*Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm,
Kimi kim, bivəfa diñyada gördüm, bivəfa gördüm.
Əgər gu damənin tutдум, rəvan döndəndi üz məndən,
Əgər güzgüdən umdum sidq, əksi-müddəə gördüm. [4, s.125]*

Dünya özü bivəfadırsa, o zaman dünyadan olanlar necə vəfəli olsun? Su öz axarı ilə axırsa, onu öz yoldan döndərmək mümkün mü? Bəs güzgü? Güzgü də sadıq deyil. O da hər şeyi əksinə göstərir.

Zəbih dünyanın təzadları önündə heyratlaşır. Müsəlman adı daşıyanların neçəsi şeytana xidmət edir. İş o yərə çatır ki, Şeytan öz övladlarına tapşırır: Bu şəhərə getməyin. Bu şəhərin şeytana ehtiyacı yoxdur:

*Neçə kəslər var, müsəlmanlar deyirlər adına,
Şeytanın fikrindən özə şey düşmür yadına.
Çox kəsin baisidir onlar fitnəvü əfsadına,
Görçə iblis onları söylər tamam övladına:
Getməyin bu şəhrə kim, bu şəhrə şeytan istəməz. [1, s.524]*

Ağa İsmayııl Zəbihin ən dəyərli əsərlərindən biri də onun Gəncə şəhərinin əsnafına həsr etdiyi müxəmməs-müstəzaddır. 29 bənddən ibarət olan bu şeirdə Gəncədə fəaliyyət göstərən 85 sənət-

peşə sahibinin adı çekilir. Şair bir tərəfdən Gəncəni tərif edir, onun sənət-peşə adamlarını bir-bir sadalayıv ve şəhərin təsərrüfat həyatını göz öününe gətirir, o biri tərəfdən bu şəhərin eyiblərini eyhamlarla, gizli işarələrə göstərməkdən çəkinmir.

Onu da qeyd etmək yerinə düşərdi ki, Ağa İsmayııl Zəbihin bu müxəmməsi XIX əsr Gəncəsinin həm maddi, həm də manəvi mühiti haqqında dolğun təsvəvvür yaratmaq baxımından bənzərsiz bir poetik nümunədir. Əvvəlcə Gəncə məscidinin təsvirindən başlayan şair məscidi cənnət bağçasına bənzədərək onun banisine rəhmət oxuyur:

*Əvvəl söylərəm məscidi cün rövzəyi-cənnət,
Çox var bu şəbahət.
Olmaç bu cahanda belə məbədgahı-millət,
Mehrabi-ibadət.
Yox eyb ilə bir nəqşini onun həqqi-həqiqət,
Banisənə rəhmət.
Memari onun tərhini çəkmiş nə qiyamət,
Çox rənc ilə rəhmət.
Gəlməz bu cahan içəri dəxi bir belə memar,
Bu elmə səzavar. [1, s.528-529]*

Ağa İsmayııl Zəbih qüdrətli söz ustadıdır. Söyləyəcəyi əsl mətbəti bir növ pərdə arxasında gizlədərək zahirən ürəkaçan, xoş sözlər söyləyir. Gəncə mollalarını alim adlandırır, tərif edir, lakin sonda onların samavar haqqında danışdıqlarına işarə edərək acı gülüslərlə əsl həqiqəti açıqlayır. “Bu kələmdə səbat, ciddiyət və təmkinlik ilə istehza və kinaya, ağlamaq ilə gülmək, şadlıq ilə qəm bir-birinə qarışdır. Burada bilmək olmur ki, şair doğrudan Gəncənin ruhanişlərini və şair sənət əhllərini tərif və mədh eləyir? [1, s.530]

Bu müxəmməsin əvvəlki misralarında gördüyüümüz tərifli sözlər son misrada kinayəyə çevrilir. Akademik Rafael Hüseynov da özünün “Ağa İsmayııl Zəbihin Gəncə şəhərəngizi” adlı məqaləsində haqlı olaraq qeyd edir: “Misralar dəyişdikcə, Zəbihin müşahidə dəqiqliyi daha bariz şəkildə ortaya çıxır” [3, s.74]. Sən demə, alim adlandırılan Gəncə mollaları əslində şəhərdən axşama kimi boş-boş səhbətlərlə gün keçirirlər:

*Mollaların hər biri əllamədir əlhəq,
Elm onlara müştəq,
Qazisi qızavətə Şürehy idi müvəssəq,
Fitvaları bərhaq,
Qanuni-şəriət tapıb onlar ilə rövnəq.
Sən söylə ki, səddəq,
Sübh olduğu tək əsrə kimi dərs de mütləq,
Təhsildir əlhəq,
İlkindidən axşama kimi bəhs-i-səmavar,
Bir elmdi düşvar. [1, s.530]*

Gəncə ruhanişlərini və sənətkarlarını vəsf eyləyen, onlar haqqında xoş sözlər söyləyən Zəbih ləp sonda onların “ribaxar”, yəni sələmçi olduğunu diqqət mərkəzinə gətirməklə güclü bir kinayə yaratmış olur. “Şairin sözünə inanmaq olardı, əger samavar məsələsi araya gəlməsəydi. Hacılardın vəsfində dəxi hamı inanardı, əger “ribaxarlıq” sözü açılmasayı [1, s.531].

*Düdüdü güzərim hücreyi-axunda cü yeksər,
Gördüm necə kəslər.
Dövründə oturmuş həm əşxasi-müvəqqər,
Xoşqamati-mənzər.*

*Təşbih elədim hər biri bir Buzərü Qənbər,
Səlmana bərabər.
Guya dirilib tazədən Əmmar ilə Yasər,
Əshabi-peyğəmbər.
Ricət olub aya ki, gəlib heydəri-kərrar,
Bu cabiri-ənsar.*

*Vəsf eylərəm əsnafları cümlə bu minval,
Məcmui-xoşəhval.
Azər buları mədh edə bir kimsə məhüsal
Yüz şairi-nəqqal.
Tacirlərin eyib edənin nitqi olur lal,
Mərdud olu filhab.
Bu şəhrda kiçik yüz iyirmi iki baqqal,
Bir danədi qəssal.
Sahiblərinə söyləsa hər kimsə ribaxar,
Müşrik olu murdar. [1, s.529]*

Heç şübhəsiz ki, axundun hücrəsini, orada oturmuş “məhtərəm” kəsləri peyğəmbərin əsha-bəsinə bənzətməklə şair güclü bir sarkazm yaratmaq niyyətində olmuşdur. Daha sonra şəhər sənət-karlarını, tacirlərini vəsf edir və söyləyir ki, əsnafları mədh etmek üçün “yüz şairi-nəqqal” (nağıl söyləyən şair) gərəkdir. Hər kəs tacirlərin eyibini söyləsə, onun dili lal ola.

Müxəmməsədə baqqallarla, qəssalların (ölüyüyanların) müqayisəsi da maraq doğurur. Yüz iyirmi iki baqqalı olan şəhərin cami bir qəssali var. Hələ bu şəhərdə sələmlə pul verənlər var ki, hər kəs onları eyibini üzüne desə, onu lənətləyər, müşrik sayarlar.

Təzadalar dolu şəhərin “gözəllikləri” bununa bitmir. Bu şəhərdə hələ dabbaxlar, səbbaxlar, sallaxlar, əlləflər da var. Dabbaxlar gön aşılamaqdadır, sarımsaq iyi hər yanı bürüyüb. Səbbaxlar (boyaqcılar) hamısı boyaq küpünə girib, sanki yağ yeyirlər. Sallax (heyvan kəsib soyan) kırış düzdənlə ortaqlıq olub, qazancları da yalnız bağırısaqdır. Əllaf, (ot, ələf, taxıl satan) ağappaq ağarıb, sanki Qarabağ yunudur:

*Vəh, vəh, nə müəttər görünüür firqeyi dəbbağ,
Gün buyı – sarımsağ.
Rövğən küpünə daxib olub cümleyi-səbbağ,
Guya ki, yeyib yağ.
Səllaxü kiriçi ikisi oldular ortaqlıq,
Sərmaya bəğırsaq.
Rüsəxəni əlləflərin gör nə olub aq,
Çün pəşmi – Qarabağ. [1, s.529]*

Ağa İsmayıllı Zəbibin bu müxəmməsi XIX əsr Gəncə haqqında dolğun və müfəssəl məlumat verən ən gözəl etnoqrafik mənbələrdən sayıla bilər. Bu şəhərin aşpzərləri o qədər ləziz yeməklər birişir ki, onun sırrını kimsə bilmir. Bir yanda pitipəz, bir yanda paçəpəz, bir yanda ustədi həlimpəz ... Amma kababçı bunların hamisindən üstündür. Halvaçılardan isə quyruluq bəhməzdən elə ləzzətlidir ... Halva hazırlayırlar ki, bunu da hər kəs yeyə bilmir. Təkcə sabunçunun alveri yaxşı getmir. Ona görə də öz halına ağlamaqdadır:

*Təbbaxları gör nə edər tabxi – mülazzaz,
Çoxlar onu bilməz.
Pitipəz ilə paçəpəz, ustadi-həlimpəz,
Dükkənləri məbrəz.*

*Kababçı əgarçı buların payına gəlməz,
Bunları bəyənməz.
Halvaçılardan mayəsidir quyrugu bəkməz,
Hər kim yeyə bilməz.
Biçarə sabunçu qalib avarəvü-bikar,
Öz halına ağlar. [1, s.530]*

Şəhərin təsərrüfat həyatını məhərətlə təsvir edən şair daha sonra mənəvi mühitin təsvirinə qaydır. Gəncəni Gülüstani-İrəmə bənzədərək orada yaşıyanların gözəlliyyindən söz açır. Təcəssüflə qeyd edir ki, bu gözəl məkanda sevimli, sadiq dostlar azdır. Elə azdır ki, sanki yox dərəcəsindədir. Şəhər əhalisinin bir qismi tat, cuhud, əcəmdir ki, onların da “sərriştəsi kəmdir”. Amma dərd bununa da bitmir. Kimsə xəstə, bimar olarsa, onun işi yalnız Allaha qalar:

*Bu səhfəni gör ki, Gülüstani-İrəmdir,
Məxluqu sənəmdir.
Əfsus ki, bu şəhrin əhibbaları kəmdir,
Guya ki, adəmdir.
Bəzi, görünüür, tati cühud ilə əcəmdir,
Sərriştəsi kəmdir.
Dərd olsa əgar birca bu dünyada, nə qəmdir?
Nə cövrü ələmdir?
Yarəbb, eləmə dəhrdə bir kimsəni bimar,
Ya qadirü-qəffar! [1, s.530]*

Müxəmməsin sonuna yaxın Zəbib öz fikirlərini açıq-aydın söyləyir, o taydan axışib gələn yalançı dindarların iç üzünü açır, məhərrəm ayında mərsiyyə deyən mərsiyyəxanları minbərə dulusan kirpilər və ilanlara bənzədir. Göstərir ki, yarımdan emmamə düzəldib başına qoynu bu firıldaqçıların əsl niyyəti matəm saxlamaq deyil, pul qazanmaqdır.

*Zakir ilə vaiz o taydan gəlir hər dəm,
Zakirliyə möhkəm.
Arşın yarım ağ ilə olub cümlə müəmməm,
Ol ömürləri kəm.
Sirab edə bilməz buları cud ilə hatəm,
Dinar ilə dirham
Eyvah, yaxın oldu yenə mahi-məhərrəm,
Tutmaqlığa matəm.
Məmlüvv edəcək mənbəri kirpilə ilanlar,
Bu mərsiyyəxanlar. [1, s.530]*

Nəticə / Conclusion

Zəbibin “Gəncə əsnafi” müxəmməsi Məhsətidən sonra bu şəhərin sənət və peşə sahiblərinə həsr edilmiş ən maraqlı şəhrəngizdir və janrıñ ilk nümunəsidir ki, müxəmməs-müstəzad şəklində qələmə alınmışdır [4, s.73]. Bu iki şair arasında fərq isə ondan ibarətdir ki, romantik təbiətə malik zərif qadın qalbinin əhval-ruhiyyəsini şeirə əks etdirən Məhsəti sənətkarlarının müsbət cəhətlərini göstərir, onlara dərin hörmətinizi izhar edirdi, Ağa İsmayıllı Zəbib Gəncə əsnafinin hiylələrə əməl-lərindən səhəbət açırdı. “Zəbibin sirayatedici baxışları yaşadığı şəhərin, gen mənada müasiri olduğunu cəmiyyətin dərin qatlarına işləyir, rəng-rəng yalanları, hiylələri, fırıldaqları tapır və bu nöqsanlar bir şairin ürkə yanğısına qovuşub şeirə axır” [4, s.73].

Ağa İsmayıllı Zəbib Mirzə Şəfi Vazehin təşkil etdiyi "Divani-hikmət" ədəbi məclisinin iştirakçılarından biri olmuş, ömrünün son illerini Təbriz şəhərində yaşamış və orada da dünyasını dəyişmişdir.

XIX əsr Gənçə ədəbi mühitinin və bütövlükdə Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsində Gənçə şairlərinin, o cümlədən Ağa İsmayıllı Zəbib yaradılığının daha dərindən aşasdırılması günümüzün tələbidir.

Ədəbiyyat / References

1. Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı, I cild. Bakı: Elm, 1978.
2. Məhəmmədəli Tərbiyət, Danişməndani-Azərbaycan. Bakı: Azərnəşr, 1987.
3. Məruzələr dokladi. Tom XXXVIII, cild № 2. Bakı: Elm, 1982.
4. M.Füzuli. Əsərləri, II cild. Bakı, 1958.
5. Nizami Gəncəvi. Sirlər xəzinəsi (tərcümə edənlər: S. Rüstəm, A. Sarovlu). Bakı, 1981.
6. Rafael Hüseynov "Məhsəti – necə varsa". Bakı, 1989.
7. Poetik məclislər. Toplayanı və tərtib edəni N.Qarayev. Bakı, 1987.

Ага Исмаил Забих и Гянджа

Рузия Гулиева

Доктор философии по филологии

Тарана Вердиева

Гянджинское Отделение НАНА. Азербайджан.

E-mail: tarana.verdiyeva.83@mail.ru

Резюме. В статье повествуется о жизни и деятельности одного из видных представителей азербайджанской литературы XIX века Ага Исмаил Забихе. Говоря о литературном наследии поэта, автор обращается к высказываниям Ф.Кочарли, азербайджанского ученого и критика. Из исследования следует, что Ага Исмаил Забих в совершенстве владел турецким и персидским языками. В статье приводится мухаммас, отражающий душевые треволнения поэта. Другое стихотворение Ага Исмаил Забиха, исследуемое в статье, посвящено Гяндже. Данное стихотворение является ценным источником о Гяндже XIX века. В мухаммасе восхваляются купцы, повара, кулинария города. Помимо этого, критикуются лживые, двуличные священнослужители. Отражающие эти моменты отрывки из стихотворения рассматриваются в статье.

Требованием времени является изучение творчества гянджинских поэтов, в том числе и Ага Исмаил Забиха, с целью более глубокого изучения как литературной среды Гянджи XIX века, так и истории азербайджанской литературы в целом.

Ключевые слова: XIX век, Гянджа, литературная среда, Забих, мухаммас, "Дивани-Хикмет"